

**Taleh Vasif oğlu Əliyev**  
tarix üzrə fəlsəfə doktoru, dosent  
AMEA Arxeologiya və Etnoqrafiya  
İnstitutunun aparıcı elmi işçisi;  
E-mail: taleh.ali@mail.ru

**Elmira İdris qızı Abbasova**  
tarix üzrə fəlsəfə doktoru,  
AMEA Arxeologiya və Etnoqrafiya  
İnstitutunun böyük elmi işçisi

## **QIPÇAQTƏPƏ YAŞAYIŞ YERİNDƏN ƏLDƏ OLUNMUŞ SAXSI MƏMULATI HAQQINDA**

**Açar sözlər:** Qıpçaqtəpə, keramika, Qax, arxeologiya

**Ключевые слова:** Гыпчагтепе, керамика, Ках, археология

**Key words:** Qipchaqtepe, ceramic, Gakh, archaeology

Qax rayonunun Qıpçaq kəndinin cənubunda, Əyriçayın sağ sahilində, Torpaqqala abidəsinin 3-4 km-də yerləşən yeni bir abidə 2018-ci ildə tərəfimizdən aşkar olunaraq ilk dəfə elmi ədəbiyyata daxil edilmiş və orada ilkin arxeoloji kəşfiyyat işləri aparılmışdır (1). Tədqiqatlar zamanı yaşayış yerindən antik, ilk orta əsrlər və klassik orta əsrlərə aid saxsı məmulatı və onların hissələri aşkar olunmuşdur (1). Azərbaycanın şimal-qərb hissəsində qıpçaq türklərinin orta əsrlərdə yaşadığı mənbələrdən və tədqiqatlardan məlumdur (2; 3). Qafqaz Albaniyasının 886-cı ildə Şəki və Kambisena əyalətləri ərazisində bərpa olunmuş knyazlığında qıpçaq mənşəli əhali də özünəməxsus rol oynamışdır.

Qıpçaq kəndi yaxınlığında yerləşən Qıpçaqtəpə abidəsində apardığımız arxeoloji qazıntı işləri zamanı beş hissədə arxeoloji kəşfiyyat şurfu qoyulmuşdur (Plan 1). Nəticədə abidənin stratigrafiyası müəyyənləşdirilmiş və bir sıra maddi mədəniyyət nümunələri əldə olunmuşdur. Həmin materialların eksəriyyəti saxsı məmulatının hissələrindən ibarətdir. Maraqlı tapıntılardan biri buga fiqurunu xatırladan kiçik həcmli monoxrom şırı saxsıdır. Buğanın üst hissəsindən buynuzlarının ortasından qaba su tökmək üçün yeri, burun hissəsindən isə süzgəc formalı deşikləri olan hissə var. Aşağı hissəsi qabın boğazıdır. Lakin qabın gövdə hissəsi yoxdur. Saksının gili yaxşı bişirilmiş, üzəri anqoblandıqdan sonra yaşıl şir çəkilmişdir. Anqobu olduqca keyfiyyətli olduğu kimi saxsının şırı də çox parlaqdır. Onun dini ayin məqsədilə istifadə olunduğunu düşünmək ehtimalı ola bilər. Lakin saxsı nümunəsinin XI-XII əsrlərə aid olduğunu nəzərə alsaq onun İslam dinində hansı ayını yetirmək üçün istifadə olunmasını söyləmək çətindir. Qabın məişət qabı da olması istisna deyil. Ümmüyətlə, 2 №-li arxeoloji kəşfiyyat şurfu maddi mədəniyyət nümunələri baxımın-

dan daha maraqlıdır. Buradan 0,7 m dərinlikdən kiçik həcmli saxsı nümunəsi də tapılmışdır. Sarımtıl rəngli saxsının gili yaxşı bisirilmiş, üzəri cilalanmışdır. 2 m dərinlikdən isə qara rəngli saxsı qabın hissəsi tapılmışdır. Ağız hissəsi qalın olan qabın maye tökmək üçün düzəldilmiş hissəsi ördək burnunu xatırladır.

4 №-li arxeoloji kəşfiyyat şurfu tərəfimizdən qazılmışdır. 0,5 m dərinliyə qədər qazılmış hissənin 0,4 m dərinliyində sarı rəngli təbəqə üzə çıxmışdır. Oradan orta həcmli küpün gövdə və oturacaq hissəsi aşkar olunmuşdur. Sarı-qırmızımtıl rəngli qabın içərisində quş sümüyü də var idi. Onun aşağısında isə heyvan skeletinin ayaq hissəsi aşkar olunmuşdur. Arxeoloji kəşfiyyat quyusundan bir sıra saxsı hissələri də üzə çıxmışdır. Keramika fragmənləri müxtəlif tipli saxsı hissələrinin gövdə, qulp, ağız və oturacaqlardan ibarətdir. Buradan, həmçinin, şüşə hissəsi də aşkar olunmuşdur (1). 5 №-li arxeoloji kəşfiyyat şurfunda 0,5 m dərinliyə qədər qazılmış sahədən sarımtıl saxsının ağız və gövdə hissələri tapılmışdır (1).

Bir sıra saxsı məmulatının təsnifatını aşağıda göstərməklə Qıpçaqtəpə keramikasının ümumi təsviri haqqında məlumat vermək istəyirik (1):

- Şırsız saxsı küpənin oturacağının və gövdəsinin kiçik hissəsi. Sarı-qırmızımtıl rəngli, nazik divarlı, qatışiq tərkiblidir. Yastı oturacağının diametri 9 sm-dir.
- Şırsız saxsı küpün ağızının kənarının kiçik hissəsi. Bozumtul rəngli, qalın divarlı, qatışiq tərkiblidir. Ölçüsü- diametri 16 sm, eni 4,5 sm-dir.
- Şırsız saxsı maye qab. Kiçik bardağın ağızının kənarı qırılıb. Qalan hissələri isə bərpa olunub. Yastı oturacaqlı, şar gövdəli, nisbətən hündürboğazlıdır. Çubuqvari qulpu ağızının kənarı ilə gövdəsini birləşdirir. Sarımtıl rəngli, nazik divarlıdır, qatışiq tərkiblidir. Tutacaq yeri qırılıb. Oturacağının diametri 5 sm, hündürlüyü 9 sm, qulpunun hündürlüyü 7 sm-dir.
- Dopu tipli qabın bir hissəsi. Gili bozumtul, nazik divarlı, tərkibi qum qatışıqlıdır. Gövdəsi şar formalı, ağızının kənarı ciyinə hamarlanıb. Ağızının diametri 10 sm-dir. Üzərində qara his təbəqə var.
- Bardaq tipli şırsız saxsı qabın bir hissəsi. Gili qırmızımtıl, nazik divarlı, qum qatışıqlıdır. Keyfiyyətli bisirilib Üzərində yanmış qara hissə təbəqə var. Qabın gövdəsi ilə boğazını qoşa cızılmış xətlər ayırrı. Ağızının kənarı xaricə doğru hamarlanıb. Ağızının kənarının diametri 12 sm-dir.
- Şırsız yastı oturacaqlı qazan. Gilinin rəngi qaramtil, nazik divarlı, tərkibi qum qatışıqlıdır. Qabın üzəri yanmış qara his qatı ilə örtülüb. Oturacağının diametri 16 sm-dir.
- Şırsız saxsı kirəmitin kiçik hissəsi. Gili sarımtıl, tərkibi qum qatışıqlıdır. Əldə hazırlanan nümunənin kiçik tutacağı qulaq formalıdır.
- Şırsız saxsı nümunənin bir hissəsi. Gili qırmızımtıl, tərkibi dənəvər qum qatışıqlı, keyfiyyətli bisirilib. Qabın yastı üzü və kənarının çərcivəsi boyu cızma üsulu ilə naxış işlənib. Naxışlar həyat rəmziidir. Eyni zamanda nümunədən kəlağayı və ya hər hansı parçanın və ya digər məmulatların üzərinə möhür vurulmaqdə istifadə olunub. Yəni, sənətkarlıqla məşğul olan sənətkarın möhürü-imzası.

- Şirli saxsı qabin boğazı və ağız hissəsi. Anqob təbəqə üzərindən tünd yaşıl rənglə şirlənib. Yastı alnı var. Ağzının kənarı dairəvi formada tamamlanıb və 7 ədəd oyuğu var. Alnına yaxın iki ədəd buynuzu var. Başının arxasında-boyun hissəsində də qoşa kiçik buynuzu var. Keyfiyyətli bışırılıb. Gili açıq çəhrayı və tərkibi narın qum qatışqlıdır. Alnının uzunluğu 9 sm, boğazının hündürlüyü 5 sm, süzgəcli ağızının diametri 2,5 sm-dir.
- Şırsız saxsı qabin bir hissəsi. Gili bozumtul rəngli, qalın divarlı və tərkibi iri qum qatışqlıdır. Qazan tipli qabin ağızının kənarı nov formalıdır. Ağzının qırığı daxilə hamarlanır və ciyinə doğru enlənib. Ağzının kənarı və gövdəsi diş-diş bəzək vurulub. Novunun hər iki kənarında yastı düyməciyi var. Yastı oturacaqlıdır və oturacağının kənarına eyni üsulla bəzək işlənib. Oturacağının diametri 14 sm, Ağzının diametri 22 sm, kənarının eni 2 sm, novunun eni 5 x 3 sm, divarının qalınlığı 1 sm-dir.
- Şırsız saxsı küpün oturacağının və gövdəsinin bir hissəsi. Gili çəhrayı rəngli, nazik divarlı, tərkibi dənəvər qum qatışqlıdır. Yastı dairəvi oturacağının diametri 14 sm-dir.
- Şırsız təsərrüfat küpünün ağızının kənarının bir hissəsi. Gili çəhrayı, qalın divarlı, tərkibi iri qum qatışqlıdır. Ağzının kənarı daxilə hamarlanıb və ciyinə enlənir. Eni 3,5 sm, qalınlığı 2 sm-dir.
- Şırsız saxsı küpənin ağızının kənarının bir hissəsi. Gili çəhrayı, nazik divarlı, tərkibi narın qum qatışqlıdır. Ağzının kənarı daxilə hamarlanıb və ciyinə enlənir.
- Kasa tipli şirli saxsı qabin oturacağının bir hissəsi. Oturacağının diametri 6,5 sm-dir. Gili çəhrayı, qalın divarlıdır (1,5 sm), tərkibi qatışqsızdır. Daxili səthi anqob üzərindən marqans rənglə qövsvari xətlər işlənib. Xətlərin arası tünd qəhvəyi rənglə nöqtələr doldurulub.
- Şirli saxsı kasa tipli qabin ağızının kənarının kiçik hissəsi. Qabin daxili səthi anqob şir üzərindən açıq firuzəyi rənglə saya şirlənib. Ağzının diametri 5 sm-dir. Şir qabin ağızının kənarı ilə ciyinə axıb.
- Şırsız saxsı küpə tipli qabin oturacağının və gövdəsinin kiçik hissəsi. Nümunənin gili açıq çəhrayı, tərkibi qatışqli və nisbətən qalın divarlıdır. Oturacağının diametri 5 sm, divarının qalınlığı 1 sm-dir.
- Şırsız saxsı küpənin boğazının və ağızının bir hissəsi. Gili bozumtul və nazik divarlıdır. Enli ağız bardağın ağızı onun ciyinə hamarlanıb. Ağzının kənarında dalgalı xətlər çizilib. Ağzının diametri 7,5 sm-dir.
- Şırsız saxsı dopunun ağızının və ciyinini bir hissəsi. Nümunə ciyin hissədə daralır və hündür boğazlıdır. Enli ağız nümunənin ağızının diametri 8 sm, boğazının hündürlüyü 3 sm-dir. Gili çəhrayı, tərkibi qatışqli və nazik divarlıdır. Keyfiyyətsiz hazırlanıb və üzərində qara hissə təbəqə var.
- Şırsız saxsı maye qabının bir hissəsi. Şar gövdəli, hündür boğazlı və enli ağızlıdır. Keyfiyyətlə hazırlanan nümunənin üzəri yüksək səviyyədə şürelənib-cilalanıb. Gili qırmızımtıl, nazik divarlı və tərkibi nisbətən qatışqlıdır. Ağzının diametri 6 sm, boğazının hündürlüyü 3,5 sm-dir. Süfrə qabıdır.
- Şırsız saxsı bardağın ciyinin və boğazının bir hissəsi. Nisbətən enli qulpu boğazının kənarı ilə ciyinin birləşdirir. Gili çəhrayı, tərkibi qatışqsız və

nazik divarlıdır. Boğazının hündürlüyü 3,5 sm-dir.

- Şırsız saxsı dopunun küçük hissəsi. Nümunənin gövdəsi ilə boğazını qoşa xətlər ayıır. Hündür boğazlı nümunənin boğazının hündürlüyü 3 sm, ağızının diametri 5 sm-dir. Gili çəhrayı, tərkibi qatışıqlı və nisbətən nazik divarlıdır. Uzun müddət istifadə olunan qab nümunəsinin üzərində qalın his təbəqə var.
- Şirli şaxsa kasanın hündür dairəvi oturacağının bir hissəsi. Nümunənin gili qırmızımtıl, tərkibi nisbətən qatışıqlı və qalın divarlıdır. Xarici səthi saya, daxili səthi isə mərkəzdən qabin gövdəsi boyu yarımtıl rənglə şirlənib. Yaşıl şirin üstündən isə marqans (qəhvəyi) şirlə ensiz-qövəsvari və qarışiq xətlər çəkililər. Oturacağının mərkəzində kiçik oyuq var. Ehtimal ki, kasa qabdan sonralar süzgək kimi istifadə olunub. Qalan hissədə nümunənin oturacağının diametri 6,5 sm-dir.

- Şirli saxsı boşqab tipi qabin ağızının kənarının kiçik fragməti. Gili çəhrayı, tərkibi qatışıqsız və nazik divarlıdır. Nümunənin daxili səthi sarımtıl rənglə şirlənib. Qəhvəyi rənglə çəkilmiş qoşa xətt qabin ciyni ilə ağızını ayıır. Diametri 6 sm-dir.

Aşkar olunmuş saxsı məmulatı tərəfimizdən kameral şəkildə işlənilidikdən sonra ayrı-ayrılıqda inventarlaşdırılmış və elmi tədqiqata cəlb olunmuşdur (1). Tədqiqatlar göstərir ki, həmin materiallar Azərbaycanın şimal-qərə bölgəsində yerləşən abidələrdən, eləcə də digər həmdövr abidələrindən tapılmış saxsı qablarla oxşarlıq təşkil edir (4; 5).

## ƏDƏBİYYAT

1. Əliyev T.V. Oğuz-Qax arxeoloji ekspedisiyasının 2018-ci ildə apardığı arxeoloji tədqiqat işlərinin hesabatı // AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Arxiv, Bakı, 2018, 385 s.
2. Əliyeva L.A. Qıpçaqlar və Azərbaycan (etnogenez kontekstində), Bakı, 2005, 194 s.
3. Ahincanov S.M. Kıpçaklar - Türk halklarının katalüzör boyu, Selenge yayınları, 223 s.
4. Vahidov R.M. Torpaqqalada (Qax rayonu) aparılmış arxeoloji qazıntı işlərinin hesabatı // AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Arxiv, Bakı, 1961, 25 s.
5. Məmmədov A.M., Quliyeva İ.M., Quliyeva S.A., Məmmədzadə H.A. Azərbaycanın şimal-qərb bölgəsində 2015-2016-cı illərdə arxeoloji tədqiqatların nəticələri (Qax, Zaqatala, Balakən, Şəki rayonları) // Azərbaycanda arxeoloji tədqiqatlar – 2015-2016, Bakı, 2017, s. 344-350

*Taleh Vasif oğlu Aliyev, Elmira Idris qızı Abbasova*

## **ABOUT POTTERY SAMPLES WHICH UNEARTHED FROM QYPCHAQTEPE SETTLEMENT**

### ***SUMMARY***


At the result of the Oghuz-Gakh archaeological expedition it was bring new monument to the Azerbaijan archaeological literature in the research season of 2018 year. Qypchaqtepe settlement had been noted by us firstly and initial investigations were done there. Archaeological investigations had been done in 5 part of settlement and archaeological excavations were done these areas. It was defined cultural layers of the settlement. Material cultural samples which had got during researches were classified and investigated. Researches give us an opportunity to say that Qypchaqtepe settlement consisted of antique, early medieval and medieval period.

*Талех Васиф оглы Алиев, Эльмира Идрисгызы Аббасова*

## **ОКЕРАМИЧЕСКИХ ИЗДЕЛИЕ КОТОРЫЕ БЫЛИ ОБНАРУЖЕНЫ ИЗ ПОСЕЛЕНИЯ ГЫПЧАГТЕПЕ**

### ***РЕЗЮМЕ***

По результатам Огуз-Гахской археологической экспедиции в исследовательский сезон 2018 года был доставлен новый памятник азербайджанской археологической литературе. Вначале нами было отмечено поселение Гыпчагтепе, и там были проведены первичные расследования. Археологические исследования были проведены в 5 частях населенного пункта, и археологические раскопки были проведены в этих ареалах. Были определены культурные слои поселения. Материальные образцы культуры, полученные в ходе исследований, были засекречены и исследованы. Исследования дают нам возможность сказать, что поселение Гыпчагтепе состояло из античного, раннесредневекового и средневекового периода.



**Plan 1.** Qıpçaqtəpədə ilkin arxeoloji tədqiqat planı (Taleh Əliyev)